

Qadın Reproduktiv Sisteminin Onkoloji Xəstəliklərində Biokimyəvi Müayinə Nəticələrinin Tədqiqi

V.Z. Xəlilova¹, Ə.T. Əmiraslanov¹, G.A. Cəfərova^{1,2}, N.Y. Qasımov¹

¹Azərbaycan Tibb Universitetinin Onkoloji klinikası, Səməd Vurğun, 208, Bakı, AZ1000, Azərbaycan

²Azərbaycan Tibb Universitetinin Biokimya kafedrası, Səməd Vurğun, 167, Bakı, AZ1000, Azərbaycan

Təqdim olunan işdə tədqiqata 47 pasient cəlb edilmişdir. Müayinə olunan xəstələrin hamısı 3 qrupa birləşmişdir: 1) xoşxassəli yenitörəmələr (neoplazmalar, 23 nəfər), 2) bədxassəli şışlər (15 nəfər), 3) metastatik şışlər (9 nəfər). Nəzarət qrupuna 15 nəfər praktiki plaraq sağlam şəxs daxil edilmişdir. Qadın reproduktiv sisteminin xərçəngi olan xəstələrin qrupunda CA125-in qatılığı ($205,1 \pm 16,83$ V/ml) praktiki sağlam şəxslərin qrupu ilə müqayisədə ($12,8 \pm 0,06$ V/ml) statistik etibarlı şəkildə yüksək olmuşdur. Alnan nəticələr bədxassəli şışləri olan xəstələrin qan zərdabında CA125-in qatılığının yüksəlməsinin prosesin xarakterinin aqressivliyinin, başqa sozlə məhz xoş və ya bəd xassəli olmasının qiymətləndirilməsində əhəmiyyətə malik olmasını güman etməyə imkan verir. Yuxarıda göstərilən qrupl pasiyentlərin qan zərdabında qələvi fosfatazaların (QF), ALT, AST və GGT fermentlərinin ümumi aktivliyi geniş intervallarda dəyişmiş, bədxassili şışlərə malik xəstələrdə xoşxassəli neoplazmala (yenitörəmələrə) malik xəstələrdən etibarlı şəkildə fərqlənmişlər. Tərəfimizdən təqdim olunan nəticələr göstərir ki, CA125, GGT və qələvi fosfatazaların aktivlikləri qadın reproduktiv orqanlarında şışlərin patogenetik inkişaf mexanizmləri ilə səx əlaqəlidir.

Açar sözlər: Qadın reproduktiv sisteminin şışləri, biokimyəvi xüsusiyyətlər

GİRİŞ

Qadın reproduktiv sisteminin onkoloji xəstəliklərinin inkişafına səbəb bir çox risk amilləri, son-suzluq, erkən yaşda hamiləlik, endometrioz, uşaqlıq mioması və s. faktorlar aiddir (Гилязут-динов и Хасанов, 2004). Son illər dünyada bu xəstəliklərin sayının artması və bu patologiyaların vaxtında aşkarlanması şisin metastazlarla nəticələnməsinə səbəb olur. Xəstəliyin gecikmiş dövründə diaqnozun qoyulması və xəstəliyin müalicəyə tabe olma-ması ölüm faizini artırır. Bu şışlərin erkən diaqnostikasında əldə olunan ugurlara baxmayaraq hələ də onkologiya sahəsinin ən vacib və aktual problemlərdən biri olaraq qalır. Qadın reprodiktiv sistemin müxtəlif orqanlarının xərçəngi dünyada inkişaf etməkdə olan ölkələr arasında daha çox yayılıraq ölüm sayının səviyyəsini artırır. Bu sistemin müxtəlif orqanlarının bəd xassəli şışləri, bəzən cavən yaşlıarda, bəzən isə yaşlı şəxslərdə təsadüf olunur. Məsələn, uşaqlıq cisminin xərçəngi adətən yaşlı qadılarda, xüsusilə 50 yaşdan yuxarı olanlarda rast gəlinir (Magnusson and Gyllensten, 2000).

Digər uşaqlıq boynu xərçəngi isə orta yaşlı qadılarda 40-55 yaş arası daha çox təsadüf edilir. Bu xərçəngin yaranmasında müxtəlif risk faktorları mühüm rol oynayır (Минкина и др., 2001).

Demək olar ki, qadın reprodiktiv sistemin şışlərində xəstəlik əlamətsiz gedir. Erkən diaqnozun qoyulmaması xəstəliyin gedışatını ağırlaşdırır. Gecikmiş dövrlərdə artıq ağrı siptomlarının olması,

qanaxma, limfa düyünlərinin böyüməsi, şisin ölçüsünün gözə çarpacaq dərəcədə böyüməsi və yayılması, yaxın və uzaq metastazların olması və bu kimi əlamətlərin üzə çıxmazı problemin aradan qaldırılmasını mürəkkəbləşdirir (Schoell et al., 1999). Bu gün ginekoloji xəstəliklər içərisində ən çox yayılanı uşaqlıq cisinin miomasıdır. Mioma miometriyanın hormondan asılı xoşxassəli şışdır.

Uşaqlıq cisminin mioması uşaqlığın divarında yetişməmiş miositlərindən əmələ gələn törəmdir. Bu şışlərin sayı bir və daha çox olur. Ölçüləri çox kiçik və ya həddindən artıq böyük də ola bilir. Mioma əsasən uşaqlığın divarında yerləşir. Bu törəmə böyüyüb ətraf toxumaları sıxmadıqca heç bir klinik əlamət müşahidə olumur. Cavan yaş qadınlar, adətən 30-45 yaşlarında rast gəlmə ehtimalı yüksək olub, menopauza dövründə kiçilə, bəzən yoxa çıxa bilirlər.

Uşaqlıq cisminin mioması parenxima (əzələ toxuması) və stromadan (birləşdirici toxuma) inkişaf etdiyinə görə müxtəlif cür mioma fibroma, fibromioma, leyomioma kimi adlandırılır.

Uşaqlıq cisminin fibroması zamanı qadınların böyük əksəriyyətində heç bir klinik simptom aşkarlanmir, yalnız 15% hallarda digər çanaq orqanları ilə əlaqəli olduğundan klinik əlamətlər meydana çıxa bilər. Bu xoşxassəli törəmə uşaqlığın divarında əmələ gəlir və böyüyərək uşaqlığın da böyüməsinə səbəb olur. Bu törəmənin də etiologiyası dəqiq məlum olmasa da araşdırmacların çoxu esterogenə olan hormonal həssaslıq və genetik amillər də mühüm

rol oynayır. Bu törəmənin yaranmasında hormondan asılı səbəb üstünlük təşkil etdiyindən aybaşı dövrünə qədərki qız uşaqlarında və qadınlarda postklimakterik dövrdə rast gəlinmir. Bu şış yalnız hamiləlik vaxtı estrogenin sintezinin aktivliyi nəticəsində böyüyür. Doğuşdan sonra isə yenidən öz vəziyyətinə qayıdır. Postklimakterik dövrdə isə onun böyüməsi dayanır və nəzərə çarpacaq dərəcədə kiçilir və bəzən təmamilə sorulur.

Xoşxassəli şislərin gələcəkdə maliqnizasiyası mümkün olduğundan bu patologiyalara da ciddi yanaşmaq lazımdır. Bədxassəli şislər öz başlangıcını displaziya xarakterli dəyişikliyə uğramış hüceyrə və toxumalardan götürür və xərcəngönü vəziyyətin proqresiyası nəticəsində bədxassəli şışa çevrilir (Kiceliev, 2003). Bu da qeyri-invaziv xərcəng, mikroinvaziv xərcəng mərhələlərindən sonra artıq invaziv mərhələdə şış böyür və inkişaf edir. Xərcəngin inkişaf ardıcılılığı çoxmərhələli bir prosesdir. Bədxassəli şış hüceyrələrinin toxumalara yayılması, aqressiv gedişə malik olması, infiltrativ və invaziv böyüməsi, müxtəlif orqan və toxumalara metastaz verməsi ilə səciyyələnir. Klinik xüsusiyyətlərinə görə xoşxassəli şislər yetişmiş, homotipik və ətraf toxumalardan dəqiq sərhədlə, bədxassəli şislər isə yetişməmiş, heterotipik və ətraf toxumadan qeyri dəqiq sərhədlə ayrıılır.

Bədxassəli şışı olan xəstələrin xəstəliyinin başlangıç mərhələsində diaqnostik səhvlerə yol verilməməsi üçün qeyri-profilli həkimlərin onkoloji sayıqlığının olması vacib şərtlərdən biridir. Həkimlərin bəd xassəli şisləri kliniki, morfoloji və rentgenoloji müxtəlifliyini əlaqələndirməklə xəstələrə daha düzgün diaqnoz qoyulur. Təəssüflər olsun ki, diaqnostik dəyərləri çox hallarda düzgün qiymətləndirilmədiyinə görə xəstələrin onkoloji klinikala xəstəliyinin gecikmiş mərhələdə müraciət etməsinə səbəb olur. Bu da erkən mərhələdə simtomların qeyri spesifik olması ilə əlaqədardır. Bədxassəli şislərin daha düzgün qiymətləndirmək üçün kliniki, rentgenoloji, morfoloji, kompyuter və maqnit-rezonans tomoqrafiyaları və laborator müayinələrin aparılması vacibdir.

Laborator müayinələrdən biokimyəvi və immunoferment analizlərin aparılması bədxassəli şislərin diferensial diaqnostikasında yardımçı rol oynayır. Alanin aminotransferaza və ya ALT, aspartat aminotransferaza və ya AST xüsusi bir endogen fermentlərdir. Bu fermentlərin sintezi hüceyrədaxili prosesdir. Fizioliyi olaraq onların qanda səviyyəsi çox cüzdür. Buna görə biyokimyəvi müayinə zamanı ALT və AST-in səviyyəsinin artması ciddi xəstəliklərin inkişafını göstərir. ALT və AST qanın biyokimyəvi analizində vacib komponentlərdən biridir və ən çox öyrənilən bir fermentdir.

Qadın reprodiktiv sistemin şislərində CA125 və CEA müayinələrin aparılması şişin xoş və yaxud bəd olmasını təsdiq edən mühüm göstəricilərdən biri hesab olunur. CA125 antigeni qlükoprotein olub 220 kD malekul kütləsinə malikdir. Əsasən uşaqlıq cisminin selikli qışasında- endometriumda təsadüf olunur. Eyni zamanda mədəaltı vəzidə, öd kisəsində, mədədə, bronxlarda, böyrəkdə, bağırıqlarda da rast gəlinir. Onun miqdarı fizioloji olaraq aybaşı vaxtı normadan bir qədər çox ola bilər. Belə ki, normada CA125-in diskriminasiya səviyyəsi 35 V/ml-ə qədər olmalıdır. Lakin bir çox orqanların bədxassəli şisləri zamanı bu onkomarkerin diskriminasiya səviyyəsi artır. Eyni zamanda canaq orqanlarının iltihabi xəstəliklərində, hamiləliyin I trimestrində, endometriozda da arta bilir. Yalnız CA125 ilə bədxassəli şislərə diaqnozun qoyulması düzgün deyil. Onkomarkerlərin səviyyəsinin yüksəkliyi 100% onkoloji patologiyanın olması demək deyil. Bu marker bədxassəli şislər zamanı aparılan diaqnostik müayinələrin nəticələrini də təsdiqləyən bir göstəricidir. CA125 yumurtalıqların onkpatologiyasına erkən diaqnozun qoyulmasında kömək edən spesifik bir markerdir. CA125 100V/ml-ə qədər olduqda o demək deyil ki, mütləq bədxassəli törəmə var, belə ki, bu marker müxtəlif səbəblərdən də qalxa bilər. Əgər CA125 onkomarkerinin nəticəsi 100V/ml-dən çox olarsa bədxassəli törəmədən şübhələnməyə əsas verir və xüsusi nəzarət altında digər diaqnostik müayinələrin yoxlanılması vacibdir.

Tədqiqat işinin məqsədi: Qadın cinsiyət orqanının bədxassəli şışı olan xəstələrdə CEA, CEA125 və biokimyəvi göstəricilərin səviyyəsinin öyrənilməsi və alınan nəticələr arasında qarşılıqlı əlaqənin müəyyən edilməsi, həmçinin xoş- və bədxassəli şislər arasında differensial diaqnostika aparılmasından ibarətdir.

MATERIAL VƏ METODLAR

Tədqiqata 2017-ci ildə ATU-nun Onkoloji Klinikasında qadın reprodiktiv sisteminin xoş- və bədxassəli şisləri diaqnozu ilə müayinə və müalicə edilən 47 xəstə daxil edilmişdir. Kontrol qrupu 15 praktik sağlam şəxs təşkil etmişdir. Aparılmış klinik, instrumental və morfoloji müayinələrə əsasən xəstələrdən 23 nəfərinə xoşxassəli, 15 nəfərinə bədxassəli və 9 nəfərinə metastatik şış diaqnozu qoyulmuşdur.

Tədqiqat zamanı zərdab əldə etmək üçün venoz qan təmiz və quru sınaq şüşəsinə töküldü. Laxta əmələ gəlməsi üçün 30 dəqiqə otaq temperaturunda saxlanıldı. Sonra 30 dəqiqə ərzində sentrifuqa olundu.

Tədqiqat işində CEA və CEA125 qatılığı immunoferment üsulla, "COBAS" firmasının (Almaniya) reaktiv dəsti vasitəsilə immunoferment analizi ilə (IFA) təyin edilmişdir. Üsulan prinsipi anticisim-ferment kompleksinin konyuqat şəklində məhlulda bioloji aktivliyindən istifadə edilməsinə əsaslanır. Biokimyəvi göstəricilər "COBAS" firmasının (Almaniya) reaktiv dəsti vasitəsilə və Almanıyanın istehsalı olan avtomatik analizatorunda (ROCHE) təyin olunmuşdur.

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Tədqiqat işinin əsasını təşkil edən immunoferment və biokimyəvi müayinələrin nəticələri 1 və 2 sayılı sayılı cədvəldə göstərilmişdir.

Tədqiqat işinin nəticəsindən məlum olur ki, qan serumunda xoşxasəli sümük şışlərdə CEA və CEA125-in səviyyəsi praktik sağlam şəxslərə nisbətdə demək olar ki, eynidir. Bədxassəli və metastatik şışlərdə bu göstərici kontrol qrupdan statistik etibarlı yüksəkdir. Alınmış nəticələr göstərir ki, CEA və CEA125-in səviyyəsinin təyini əsasən qadın cinsiyət sistemin şışlərində prosesin aqressivliyini qiymətləndirmək mümkündür. Xarici müəlliflərin tədqiqat işlərində CEA125 yumurtalıq xərçəngində xəstəliyin aqressivlik markeri hesab olunur və cərrahi əməliyyatın həcminin müəyyənləşdirilməsində istifadə edilir. Hesab edirik ki,

qadın cinsiyət sistemin şışlərində CEA125-in təyini prosesin xoş- yaxud bədxassəli olmasını differensiasiya etməyə imkan verə bilər.

Biokimyəvi marker hesab edilən qələvi fosfatazannın aktivliyi qadın cinsiyət orqanlarında olan xoş- və bədxassəli şışlər zamanı klinik göstəricilərlə bilavasitə əlaqəsi olduğu müəyyənləşmişdir. Bizim tədqiqat işinin nəticələrinə əsasən qələvi fosfatazın səviyyəsinin dəyişilməsi qaraciyərə metastaz zamanı GGT ilə adekvat olmuşdur. Belə ki, xoşxassəli şışlərdə kontrol qrupdan az fərqlənmiş, bədxassəli sümük şışlərində statistik etibarlı artdışdır.

Tədqiqat işinin nəticələri belə qərara gəlməyə əsas verir ki, sümük şışı olan xəstələrdə ALT, AST, GGT və qələvi fosfatazanın qan serumunda səviyyəsi xəstəliyin xarakteri, patogenezi və proqnozu ilə sıx əlaqədardır. Ona görə də xəstənin klinikaya müraciət etdiyi dövrdə bu göstəricilərin təyini prosesin xoş- yaxud bədxassəli olduğunu differensiasiya etməyə şərait yaratmaqla yanaşı vaxtında adekvat müalicənin aparılmasına imkan verə bilər.

Beləliklə, qadın cinsiyət sisteminin şışı olan xəstələrin qan zərdabında ALT, AST, GGT və qələvi fosfatazanın aktivliyinin yüksək olması əməliyyatdan əvvəl prosesin xarakterində şübhələnməyə səbəb olur. Bu bədxassəli şışı olan xəstələrdə CEA125, GGT və qələvi fosfatazanın təyini şişin bioloji xüsusiyyətlərini müəyyən etməyə imkan verir.

Cədvəl 1. Xoş- və bədxassəli şışlərdə CEA və CEA125 təyininin nəticələri

Göstəricilər \ Qruplar	Kontrol n=15	Xoşxassəli şışlər n=23	Bədxassəli şışlər n=15	Metastatik şışlər n=9
CEA (V/ml)	2,31±0,04 (0,50-4,80)	2,50±0,03 (1,20-5,60)	4,80±0,26 (1,35-8,9)	7,90±2,30 (23,50-19,87)
CEA125 (V/ml)	12,80±0,06 (5,20-29,70)	13,27±0,11 (8,24-26,84)	205,10±16,83 (48,49-556,60)	714,66±85,92 (287,20-3041,00)

Qeyd: kontrol qrupun göstəricisi ilə fərqli statistik dürüstlüyü: *p<0,05, **p<0,01, ***p<0,001 kontrol qrupa nisbətən (U-Uilkokson meyarına əsasən)

Cədvəl 2. Xoş- və bədxassəli şışlərdə biokimyəvi göstəricilərin təyininin nəticələri.

Göstəricilər \ Qruplar	Kontrol n=15	Xoşxassəli şışlər n=23	Bədxassəli şışlər n=15	Metastatik şışlər n=9
QF (U/l)	75,80±0,19 (50,00-136,00)	80,36±17,64 (75,20-116,80)	113,81±28,92 (91,71-167,20)	231,7±48,54 (144,84-437)
ALT (U/l)	15,82±0,29 (10,00-42,00)	16,85±0,25 (10,44-44,83)	18,64±0,27 (12,13-34,33)	94,83±11,95 (29,52-217,69)
AST(U/l)	13,48±0,15 (10,00-57,00)	20,64±0,18 (12,25-27,29)	23,22±0,19 (11,03-39,70)	55,51±2,95 (29,33-157,9)
GGT (U/L)	20,80±0,12 (5,00-32,00)	31,22±0,14 (20,9-46,07)	34,85±0,28 (26,10-58,85)	121,49±10,83 (47,17-272,33)
KREATİNİN (mq/dl)	0,53±0,07 (0,30-0,95)	0,56±0,03 (0,43-0,84)	0,63±0,09 (0,49-1,13)	0,85±0,11 (0,58-1,42)

Qeyd: kontrol qrupun göstəricisi ilə fərqli statistik dürüstlüyü: *p<0,05, **p<0,01, ***p<0,001 kontrol qrupa nisbətən (U-Uilkokson meyarına əsasən)

ƏDƏBİYYAT

- Гилязутдинов И.А., Хасанов Р.Ш.** (2004) Опухо-ли гормонально-зависимых и гормонопродуцирующих органов. Москва: МедПресс Информ, 455 с.
- Киселев В.И.** (2004) Вирусы папилломы человека в развитии рака шейки матки. Москва: 184 с.
- Морхов К.Ю., Кузнецов В.В.** (2009) Рак шейки матки. В кн.: *Лекции по онкогинекологии*. Москва: с. 199-225.

- Минкина Г.Н., Манухин И.Б., Франк Г.А.** (2001) Предрак шейки матки. Москва: Аэрограф-медиа, 112 с.
- Magnusson P.K., Gyllensten U.B.** (2000) Cervical cancer risk: is there a genetic component? *Mol. Med. Today*, **6(4)**: 145-148.
- Schoell W.M., Janicek M.F., Mirhashemi R. (1999) Epidemiology and biology of cervical cancer. *Semin. Surg. Oncol.*, **16(3)**: 203-211.

Исследование Результатов Биохимических Обследований При Онкологических Заболеваниях Женских Репродуктивных Систем

В.З. Халилова¹, А.Т. Амиралланов¹, Г.А. Джадарова^{1,2}, Н.В. Гасымов¹

¹Онкологическая клиника Азербайджанского медицинского университета

² Кафедра биохимии Азербайджанского медицинского университета

В настоящее исследование включено 47 пациентов. Все обследованные больные были объединены в три группы: 1) группа – доброкачественные новообразования (23), 2) группа - злокачественные опухоли (15), 3) группа - метастатические опухоли (9). В группу контроля было включено 15 практически здоровых людей. Концентрации CA125 в группе больных раком женской репродуктивной системы ($205,1 \pm 16,83$ V/ml) была достоверно высока по сравнению с группой практически здоровых людей ($12,8 \pm 0,06$ V/ml). Полученные данные позволяют предполагать, что повышение CA125 в сыворотке крови больных злокачественными опухолями может иметь значение в оценке агрессивности, а именно доброкачественного или злокачественного характера процесса. Общая активность ферментов щелочных фосфатаз (ЩФ), ALT, AST и GGT в сыворотке крови у вышеуказанных групп пациентов колебалась в широких пределах и достоверно отличалась у больных со злокачественными опухолями от больных с доброкачественными новообразованиями. Представленные нами данные указывают, что CA125, GGT и активность ЩФ тесно связаны с патогенетическими механизмами роста злокачественных опухолей в женских репродуктивных органах.

Ключевые слова: Опухоль женских репродуктивных систем, биохимические характеристики

The Study Of Results Of The Biochemical Survey In Oncological Diseases Of Female Reproductive Systems

V.Z. Khalilova¹, A.T. Amiraslanov¹, G.A. Jafarova^{1,2}, N.V.Gasimov¹

¹Oncology Clinic of Azerbaijan Medical University

²Department of Biochemistry of Azerbaijan Medical University

Forty seven patients participated in this study. All surveyed patients were divided into three groups: 1) benign tumors (23), 2) malignant tumors (15), 3) metastatic tumors (9). The control group included 15 healthy people. The concentration of CA125 in the group of patients with malignant tumors (205.1 ± 16.83 V/ml) was significantly higher compared with the group of healthy subjects (12.8 ± 0.06 V/ml). The data obtained suggest that the increase in CA125 in the serum of patients with malignant tumors may be important in assessing aggressiveness, namely benign or malignant nature of the process. The total activity of alkaline phosphatases (ALP), ALT, AST and GGT in the blood serum in the above-mentioned groups of patients varied widely and was significantly different in patients with malignant tumors from patients with benign neoplasms. The presented data indicate that CA125 and activities of alkaline phosphatases are closely related to pathogenetic mechanisms of malignant tumor growth in female reproductive organs.

Keywords: Women's reproductive system tumors, biochemical characteristics